

ƏLƏKBƏR SALAHZADƏ POEZİYASINDA BƏZİ ANIMLAR

XX əsrin 60-cı illərində xalq şairi R.Rza rəngləri - qanşıq sovet carniyyetinin rənglərindən ayrımağa, rənglərin poetik fəlsəfəsini açmağa nail oldu. Bu dövrde onun layiqli davamçısı, lap bu günlərdə bəlkə de dünyanın xaoistik, məzmunsuz səslerindən tənəgə galib, yorulub - bezib dünyasını tərk etmiş Əlekber Salahzadə 70-ci illərdə çələnmiş otun etrinin, çıçəklərin və yarpaqların rəngini, daşlaşan harayıni, kosmosda gecəlayan insanların ulduzlarla temasını min illik əmənələri olan Azərbaycan şerinin rüknüne çevirə bildi. Təbiətdə olan səsin, rəngin, işığın, hərərətin insan qəlbindəki eks-sədəsini ölçən şair bu vəhdətin fəlsəfəsini poeziyaya getirmiş oldu. Bütün bunları əyanlaşdırıbmək üçün Ə.Salahzadənin birçə "Gözərlər baxır dünyaya" (Bakı, Yaziçi, 1979) kitabını nəzərdən keçirmək kifayətdir.


Azərbaycan poeziyasında əsərləri assosiativ-ekspressiv xarakteri ilə diqqəti cəlb edən şair Əlekber Salahzadə bu poeziyada fikrin assosiativ gedisini temin edən detallardan - zəhməti icra edən əli, həmin zəhməti töredən ehtiras kimi ifade edir. Zəhmət - belə bütövülüyə temin edən, əlaqə yaranadən vəsiṭə kimi poetikləşir. Bu vəhdətin daxilindəki ziddiyət isə arzu olunanı dərk etməyə yönelik təfakkür prosesinin mahiyyəti kimi meydana çıxır:

Ot çalınır,
otçalanlar bir orkestr;
bir havanı tutub gedir.
Yüz çiçəyin harayı
bir viyillti udub gedir ("Otçalanlar")

Saire görə əller təbətin icra etdiyi "dunya - insan" hesablamasında bərabərlik işarəsidir. Bu bərabərlik işarəsindən sonra isə zəhmət gelir. Deməli bu toplama cəmi zəhmətdən ibarətdir:

Əllərimiz, qollarımız-
Dağlar, düzələr arasında
Berabərlik işarəsi.
Qollarımız
Köksümzdən fışqirdıqca
bu qol şəlaləsi ("Monoloq")

Müxtəlif tərcüməyi halli müstəqil obrazların və hələ obrazlaşmamış predmet və detalların ayrı-ayrı yolla can atdıqları eyni bir məzmunun



ifadəsi kimi əlaqələri düyünləmək və harmoniya yaratmaq Ə.Salahzadə texəyyülünün tükenməz imkanlarından biri kimi diqqəti cəlb edir. Çünkü bu obraz - mərkəz - İnsandır!

İnsan vətənin və dövrün emblemi, rəmzi kimi poetikləşir. Dünyanın genişlik və möhtəşəmliyində vətən dərinlik ölçüsünə çevirilir. Dünyanın mahiyyəti (və ona münasibətlə) bu dərinlikdə (her adam üçün!) daha bülöv, əzəmətli və doğma görünə bilir:

*Mən də
bu kürənin bir zərəsiyəm!
Bu kürə yurduların beşik yeridi.
Avropası Avropam,
Asiyası Asiyam,
Azərbaycan ürəyimle bitişik yeridi!..*

Elə bu manada da İnsan Ə.Salahzadə şeirlərində hem də müasirliyin, köklü problemlərin təcəssüm tapıldığı obyekti kimi təhlil olunur. Şair insanın böyüklüyünü təcəssüm etdirən ən kiçik assosiativ imkanlardan belə istifadə etməyə çalışır. Bunun üçün o, əvvəlcə insanı konkretləşdirir. Öz tərcüməyi-hali ilə fəlsəfi mübahisə onun bir sıra şeirlərinin təvəllüd tapıldığı yeri, psixoloji ünvanı müyyəyənleşdirir:

*Harda itsem,
harda qalsam,
harda itrsəm özümü -
yar bağırmı, çap bağırmı
tap!*

O öz daxilindəki dünyaya qovuşmaq prosesini özünə qovuşmaq kimi konkretləşdirir: Dünyanı əvvəlcə öz mahiyyətində gör, əvvəlcə öz içindəki kökün tap və bu kökü zədəli ehtirasla ilə sula ki, kökün özüne, deməli, özün də dünyaya möhkəm kök atı bilesən:

*Gur ol, gur ol,
Cidarnı qır at, qır - ol!*

Ə.Salahzadəni həmisi mütləq insan ölümü ilə bağlı əlaqələr zənciri, ömründə maddileşən zamanın mahiyyəti, onun real dəyeri düşündürür.

*Vaxt yeyib doymuş
Sonra da uyumuş daşlar
Əlinden sürüşər,
Əlinden düşər.
Bağları bir-birindən qopanır,
Siraya düzüb aparır ("Təsbeh")*

Şair bu qənaətdədir ki, "bu gün" - insan üçün zamanın ən real dəyeridir. Çünkü onun məzmun və mahiyyətində sabahın etir və rahiyyəsi var. Əger mən məhz bunu duyrumsa, mənim üçün ömrün ən canlı parçası, "kesiyi" olan "bu gün" mövcuddur. Əger belə məzmununda "bu gün"üm yoxdursa, mənim üçün sabah da yoxdur. Əger sabahım yoxdursa, "bu gün"ün (öz qidası, palta, hava və suyu, insanları olsa da) və deməli mən özüm də yoxam. ("Bu gün")

*Öz oxuna söykenib
dolandı yena kürə*

yerində sayanların
gözünə girə-girə ("Kürə")
Kökdü kürə
belə kimse öz kökündən qopa bilmir?
öz kökündən qopanlar da
əli göydə,
Gəzir, gəzir, öz kökünü tapa bilmir.

Lakin, məhz paradoxlar, ziddiyyətlərin harmoniyası Ə.Salahzadə şeirlərində poetik ritmin real məzmununu taşıl edir.

*Rişə-rişə
kökü torpağa gedirdi
dügen-dügün
yerdən gəldi gövdəsi
yaşıl-yaşlı
budağı göydən enirdi...
("Yol üstdə bir palid")*

"Köksümzdə yatıb çıxan günəş". "Vaxt gözləyen kürə", "Suyu illili çaylarda yuyunmaq istəyən dəniz", "Lay-lay sükütu ilə eriyən dəniz", "bir-birini çiçək sanıb, gül yerinə bir-birine qonan keçənəklər", "Torpağın yarğan-yarğan yarasını kökləri ilə sanyan eldar şamı", "Çırqlanan yanan görüb gözü kəlləsinə çıxan axşam", "gəcənin kəhərindən aşılı dağın döşənə düşən səhər", "öz köksünü yarb çıxan od", "ordu-ordu adam yiğan neft", "canlı torpaq olan qan" və s. kimi konkret vərlili, real həyatı özünün dərk etdiyi mürəkkəblilik eyni səviyyədə oxucunun hiss və düşüncələrinə yönəldə bilmək - Ə.Salahzadə şeirlərinə əsas assosiativ xüsusiyyətini təşkil edir. Ə.Salahzadə şerindəki assosiativlik ilk növbədə bizim şerin poetik tərənnüm

mədəniyyətinə dəlalet edir. Bu anının menbəyində hər şeyden əvvəl mürəkkəbliyin harmo-niyası görünməkdədir. Bu anim müa-sirimizə hayatı-ictimai proseslər arasında en uğurlu və mümkün əlaqələri vaxtında tapmaqdə köməklik göstərir. Ən mürəkkəb əlaqələrin dərkini oxucunun fehməne, intellektual qabiliyyətinə etibar və həvələ etmək yolu ilə şeirdəki fikir yükünün ağırlığını onuna bölüşmək. Ə.Salahzadə poeziyasının fərdi üslub cəhətlərindən biridir.

Bir sıra dünyevi predmetlər, hadisələr, kosmik ayrıntılar da Ə.Salahzadə poeziyasında assosiativ fikrin ötürücüləri kimi fəal rol oynayır. Bu baxımdan "yol" və "od" obrazları psixoloji tutum ilə fərqlənir. "Yol" Ə.Salahzadə qəh-rə-manını səs-küylü planetimizin taleyi haqqında bir şey öyrənmək üçün "sükut"un dərinliyinə aparan poetik vasitə kimi maraqlandırır. Onun şeirlərində bu "yol" en uzaq mənzilləri - insanın özündən-özüne qədər olan məsəfəni birləşdirir. İnsan bir vaxt başa düşür ki,

*Bu yandan da bu kürədə
Kırədəyik, kırədə, ("Kürə")*

Məhz bundan sonra həmin "yol" insan üçün keçəcəyi sonuncu ümidi yoluna çevirilir, həmin yoluñ mənzil başına çatmasını istəmirsen. Lakin məlum olur ki,

*Gözlerin toranında
Yol da ələ gəlmirdi
Ömrün son tufanında
Yol da yola gəlmirdi ("Nağıl")*

Beləliklə de "yol" hərəkətin, insan varlığının əlaməti olan ömür (gece-gündüz!) prosesinin icra olunduğu psixoloji məkan kimi şairi düşündür.

*hardan gəlir,
hara gedir,
bizi hardan gətirib
hara götürüb gedir?
Bizi hara gətirib*

hardan götürüb gedir?! ("Yol")
Bəs bu hərəkətin güc aldığı mənbə, başlanğıc ("yol"un başlanğıçı) nədir?! Bu sual assosiativ fikrin istiqamətini "od" obrazına yönəldir.

Ümumiyyətən ondakı qəhrəmanın dünya ilə əlaqəsinə nikbinlikdən doğan böyüklik ehtirasının odu, alovu, şimşəyi temin edir ("Xinalıqda od yeri", "Məşəl", "İlxı" və s. şeirləri).

İnsan dünyagörüşünün insan əməlinde öz ifadesini tapa bilməmiş gizli qatlарına diqqət. Ə.Salahzadənin poetik axtarışlarının istiqamətini təşkil edir. İnsanın insanlarla əlaqəsi və bu əlaqə məqamı şairi insanı əzəmətin tüknəməz mənbələrindən birisi, insanla dünya arasındaki əlaqənin en mühüm məqamı kimi düşündür.

*Körpü salın
körpü olun
Səsdən-səsə, haydan-haya,
Körpü salın
hayinizla bir haraya ("Körpü")*

Şaire görə mübarizənin insan ömründə ən

ağır və amansız "döyüşləri" insanın özü ilə özü arasında gedir. Çünkü bu "döyüşlərdə" verdiyi qurban da, çaldığı qələbədən əldə etdikləri də yalnız təkcə onun özüne məxsusdur. Məsələ burasındadır ki, Ə.Salahzadə məhz belə mübarizədə çıxmış insanı esrin sosial-tarixi konfliktləri qarşısına getirir. Şairi düşündürən başlıca məsələ - müjasırının məhz bu məqamda ən zəruri cəhəti, insan böyükliyünün, sadəlik, təbiilik və əzəmətinin təcəssümü olan insanlığı qoruyub saxlaya bilməsi problemidir.

Bu yerde L.N.Tolstoynun gündəliyindən Ə.Salahzadənin yaradıcılığını xarakterize edən bir fikri misal çəkməyi lazım bilirik:

"Poeziya insan qəlbində alışan alovdu. Bu alov yandırır, işidir ve işıqlandırır. Ele adamlar var ki, yanğını hiss edir, başqları istini, üçüncüler yalnız işiğini görür, dördüncüsü isə heç işiğı da görmür.

Bunlar əsasən kütłə, şairlərin mühakiməcileridir; onlar nə yanğını, nə istini hiss edir, yalnız işiğini görürler. Onlara ele gəlir ki, poeziyanın vəzifəsi yalnız işi saçmaqdan ibarətdir".

...Lakin həqiqi şair özündən asılı olmayaq üzrə ağrısı ilə yanır və başqlarını da yandırır..

